

6

*Qarabağın görkəmli simaları**Mirzə Adığözəl bəy Qarabağı*

Mirzə Adığözəl bəy ailəsinin türbələri

Əslən Qazax mahalından olan Mirzə Adığözəl bəy Qarabağı 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini bu şəhərdə almışdır. Uşaqlıq dövrü köçkünlükdə keçmişdir. Ağaməhəmməd şah Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçaraq Gürcüstana siğınmış, Gürcüstanda işgalçılıq əməllərini həyata keçirən rus ordusunda qulluğa başlamışdır. Savadlı olduğuna görə "Mirzə" ünvani daşıyırırdı.

Qarabağa qayıdan Mirzə Adığözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət etmişdir. Xan İrana qacaqdan sonra komendant tərəfindən mahala naib təyin edilmişdir. O, bioqrafiyasında yazırırdı: "Məzkur xan sərhəddin o tərəfinə getdikdə dövlət başçıları məni İyirmidörd

mahalına naib təyin etdilər". Mirzə Adığözəl bəy və qardaşlarının əsas mülkləri İyirmidörd mahalının ərazisində yerləşirdi. Onların mal-mülkləri rus-İran savaşlarında talan olunmuşdu. Qardaşlar özlərini barışdan sonra düzəldə bildilər. Mirzə Adığözəl bəy isə əsirlilik həyatı yaşamışdır. Qayıdan sonra naib vəzifəsini yenidən icra etməyə başlamışdır.

1828-ci ildən sonra Mirzə Adığözəl bəyin mahal ərazisində xeyli mülkü vardı. Bayəhmədli, Cinli-Boluslu, Qazaq-Nəsibli obaları, Varvara, Alpout, Rəhimli və başqa kəndlər onun özəl mülkləri sayılırdı. Bunnardan başqa, Balçılı obası, Manik, Şamabad, Divararxi mülkləri ona məxsus idi. Kabablı, Şütur, Baldaşın, Goran, Talış, Qaraçınar, Sarov

kəndlərində torpaqları vardı. Goran çayı boyunca bütün yataqlar onun idi. O, xeyli yaylaqlara, qışlaqlara, ayrı-ayrı yerlərdə yataqlara, zavod ərazisinə və saysız torpaq sahələrinə yiylənmişdi.

Mirzə Adığözəl bəy rus ordusunda podporuçık, poruçık və kapitan rütbələrində xidmət etmişdir. Təqaüdə çıxandan sonra əyalət məhkəməsində çalışmışdır.

Mirzə Adığözəl bəy Azərbaycan dilindən başqa rus, fars, erməni və gürcü dillərini bilir, Şərqi poeziyasını sevir, şeirlər yazırırdı. Nizami yaradıcılığının pərəstişkarı olan Mirzə Adığözəl bəy böyük şairin 1826-ci ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirmişdir. O, 1845-ci ildə Azərbaycan dilində 1736-ci ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarına güzgü tutan "Qarabağnamə" adlı tarixi əsər yazmışdır. Mirzə Adığözəl bəy Qarabağın siyasi tarixini şərh edən salnaməsini görmə qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazıdırılmışdır. Əsər 1950-ci ildə nəşr olunmuşdur.

Mirzə Adığözəl bəy 1848-ci ildə sentyabrın 9-da vəfat etmiş, özəl mülkü Rəhimlidə dəfn olunmuşdur.

Mirzə Adığözəl bəyin Hüseyn bəy, Haqverdi bəy, Məmmədqasım bəy və Həsənqulu bəy adlı oğulları, Balaxanım xanım, Sayalı xanım adlı qızları olmuşdur.